

ÜZÜ SABAHA DOĞRU

Məlahət Soltanqızının “Bu gün kini, nifrəti düşmənə çevirməli” poeması haqqında

(Əvvəli ötən sayımızda)

Məlahət Soltanqızı Azərbaycanın müstəqillik dövrünü istər sosial-siyasi, isterse də hərbi tarixi ilə bağlı bütün hadisələri ardıcıl izleyən müəlliflər-dəndir. Onun hadisələrə yanaşması kompleks xarakter daşıyır. O bütün prosesləri səbəb və nəticə əlaqələri ilə birləşdir görür və elə bu müstəvidə də müşahidələrini yazıya gətirməyə çalışır.

Birinci və ikinci Qarabağ mühərbi-bələrinin xarakterində müəyyən fərqlər var. Birinci Qarabağ mühərbi-bələrdən kifayət qədər güclü mərkəzləşmiş nəzarət və idarəetmə yox idi. Görünür, elə bu səbəbdən də ayrı-ayrı əsgərlərin, xüsusilə vətənə son dərəcə bağlı olan oğulların yenilməzliyinə baxma-yaraq, demək olar ki, addımباşı məğ-lubiyətlər en müxtəlif istiqamətlərdə özünü göstərirdi. Çünkü ayrı-ayrı ərazi-ləri müdafiə edən hərbi qüvvələrin hə-rəkəti bir-biri ilə əlaqələndirilmirdi. Başqa sözlə desək, kəskin hərbi savaş-ların aparılmasına baxmayaraq, bu proseslər özfəaliyyət xarakteri daşıyır. Əgər belə olmasayı, kimsə Laçında özünə tabe olan hərbi qüvvələri çəkib Bakıya gətirməzdi. Yaxud, Şuşanı mü-dafiə etməli olan qüvvələr vaxtında öz mövqelərində olardılar. Eləcə də, Quba-dlıda, Zəngilanda, Qubadlıda bir növ hərbi hissələr çox ciddi müqavimət olmadan mövqelərini tərk etməli olmazdı. Bütün bunların səbəbləri var. Bakı bütövlükdə Azərbaycanın düşünən be-yin mərkəzidir. Burada isə hakimiyyət uğrunda savaş gedirdi. Hətta belə olmasayı, özünü demokratik cəbhənin nümayəndələrindən adlandıranlardan birinin Milli Məclisin üzərinə havadan, qurudan, nə bilim daha haralardan hü-cum etmək əmri yaddaşların acı xatirəsinə əvvələndirildi.

Beləliklə, Azərbaycan tarixinin çox acı, ağır qurbanları bahasına oğulların savaşları son nəticədə səmərə verə bilmədi. Torpaqlarımız bir-birinin ar-xasında işgal olundu, şəhərlərimiz ta-lan edildi. Minlərlə insan girov düşdü, öldürüldü. Tarixin çox ağır, qara səhi-fəsi kimi bu proseslər yaddaşlarımızda ağrı nöqtələrinə əvvələndirildi. Əlbəttə, tarix heç nəyi əvvəlsiz buraxmir. Və nəhayət, elə zaman gəldi ki, Azərbaycan xalqı özünü toparladi. Özünə güvəncə yeni tipli ordu yaratdı. Onu müasir silahlardla təchiz etdi.

Ümummilli lider, ulu öndər Heydər Əliyevin uzaq görən siyaseti nəticəsində atəşkəs razılaşması oldu. Mənim yaxşı yadimdadır. O vaxt bu razılaş-manın əlehinə gedən qüvvələr də var-di. Ancaq ulu öndər yaxşı başa düşür-dü ki, yeni tipli ordu yaratmaq üçün bize yegane fürsətdir. Hətta o vaxt Heydər Əliyevin bu cür uzaqgörən si-yasətinin mahiyyətini bilməyən daxili qüvvələrdən başqa işgalçı tərəfin də münasibəti göstərirdi ki, onlar Heydər Əliyevin taktikasını anlaya bilmirlər. O dövrde Ermənistanın ikinci prezidenti Köçəryan demişdi ki, boş şeydi Azərbaycanın nə vaxtsa qüvvətləniib öz torpaqlarını qaytarmaq istəy...

Amma tarix gösterdi ki, həm daxili qüvvələr, həm də Köçəryan işgalçı ölkənin təmsilçisi olaraq çox böyük tarixi səhvə yol verib. Ulu öndərin say-

sində Azərbaycan beynəlxalq müqavi-lələrə imza atdı. Dünya arenasında Azərbaycanın ərazi bütövlüyünün inka-rolunmazlığını həll etdi. Və nəhayət, güclü, dayanıqlı ordu yaratdı. Bu ordu müasir hərb idarəetməsi ilə özünü te-sdiq etmək gücünə əvvələndirildi. Beleliklə, tarixi proses Azərbaycanın xeyrinə iş-ləməyə başladı, yəni vaxtı Azərbaycan udmaqda idi. Hətta bunu bir vaxt müs-təqəl Ermənistanın birinci prezidenti Ter-Petrosyan da demişdi ki, elə bir vaxt gələcək ki, Azərbaycan gücünün qarşısında Ermənistan indiki münasibət şərtlərdən də məhrum olacaq. Bir sözlə, tarix göstərdi ki, Heydər Əliyevin qeyri-adi dərəcədə uzaqgörən siyaseti həqiqətlərə əvvələndirildi. İlham Əliyev isə tarixi prosesləri düzgün qavradı. Bey-nəlxalq münasibətləri tənzimləmek yolu ilə Azərbaycanın müstəqilliyinin davamlılığına təminat verdi.

M.Soltanqızının əsərində işgal al-tında qalan ərazilərlə bağlı ağruları, xüsusilə bu mühərbi-bələdəki itkiləri, tarixi dəhşətləri unutmamaq üçün gələcəyin oxucularına bədii mesajlar xüsusilə diqqəti cəlb edir. Onun “Bu gün kini, nifrəti düşmənə çevirməli” poeması əslində bu tarixi proseslərin bədii kontekstdə ifadəsidir. Müəllif Azərbaycanın canlı orqanızm kimi yaşadığı ağruları, Azərbaycan xalqının çəkdik-lərini konkret olaraq obrazların üzəri-nə gətirir.

M.Soltanqızının əsərində adı çəki-lən Nizafət əslində konkret olaraq bir Azərbaycan döyüşüsü deyil. O, vətə-ni sevən Azərbaycan əsgərinin obrazıdır. Nizafətin timsalında biz Azərbay-cana bütün varlığı ilə bağlı olan və və-tən sevgisinə görə məhəbbətindən, anasından, atasından, yurdundan, evin-dən, kəndindən, doğmaların hamisindən ayrılmaga və əbədiyyətə qovuş-mağa hazır olan oğulların obrazını gö-rürük. Bu da bizdə xüsusü bir rəğbət hissi oyadır. Belə çıxır ki, ayrı-ayrı adamlar şəhidlərin adlarına biganə ba-xa bilərlər. Şəhid ailələrinə laqeyidlik-lə yanaşarlar. Amma bütövlükdə və-tən, bütövlükdə xalq vətən uğrunda qurban gedənin kimliyini heç vaxt unuda bilməz. Çünkü onların hansı ideal uğrunda qurban gedib, nələrdən keçidlərini vətən də bilir, xalq da bi-lir. Və bir sözlə, dövlət də bilir.

Bütün hallarda əsərin özünə qayit-maq daha vacibdir. Əsərin xeyli hissəsi vətən qəhrəmanı kimi xarakterizə olunan Azərbaycan əsgəri Nizafətin düşüncələri kimi verilir. Bu düşüncələrin mahiyyətində biz Azərbaycan əsgərinin hansı duyğularla, hissələrlə ya-sadığını görə bilirik.

Axşam-səhər gözündə
Keçmişə canlansa da,
Olub keçən günləri
Hey yadına salsa da,
Gözlərindən bircə an
Uzaqlaşış durmayan
Təkçə sevgilisiydi.
Cəbhəyə yollanarkən
Keçirdiyi o ani
Çevrosində firmanız
O çəni, o dumanı
Ayrılıq anlarında
Aybənizin gözündən
Axan acı damlanı
Əl uzadıb silməyə
Niyə gücü çatmadı?
Nə qədər insani, nə qədər doğma-

dugulardı? Burada iki gəncin ayrılıq məqamı təsvir olunur. Həm ümidi gə-ləcək var, ayrılan gənclər onları mə-həbbətlərini xilas edəcəklərinə inam açıq-aşkar duyulur. Onlar elə hesab edirlər ki, bu məhəbbətə heç fələyin də gücü çatmaz, nəninki mənfur düşmənin. Hətta həmin ayrılıq məqamında qəhrəman Nizafətin düşüncələri lap tə-sirlidir, kövrəkdir. Həmin anları gözlərinin öünüə götərən oxucunun özü də kövrəlməyə bilməz. Axı mühərbi-bələ hamı həlak olmadı. Mühərbi-bələn əvvəl ayrılıq hissələrini qayıdanda necə yaşadı, necə gördü və yaxud da indi xatırələrində necə canlandırır. Bütün bunlar in-sanların əbədi unuda bilməyəcəyi du-yulgardır. Bütün bu düşüncələrin arxa-sında Məlahət Soltanqızının sözün hə-qiqi mənasında bütün aydınlığı ilə görə bildiyi real insanlar var. Bu insanlıq və bu insanlar yaşadığına görə və cəmiyətdə həqiqətin yaşarlıqına təminat verə bildiyinə görə yaşarlıq aldı.

Vətən uğrunda savaşanların hamısı hörmətə layıqdır. Şəhidlər də, qazılər, mühərbi-bələ yolu keçmiş olan döyüşülərin hamısı da. Misraları oxuduqca san-ki biz Nizafətin yanındayıq. Onun öz sevgilisinə münasibətinin ən kövrək məqamlarının sahibi oluruq. Bu da müəllifin reallığı görə bilmək, reallığı yaza bilmək qüdrəti ile bağlıdır.

İki gəncin ayrılıq təəssüratını hətta qələbədən sonra oxumaq da yenə tə-sirlidir. Nizafətin və Aybənizin ayrılığından səhbət gedir. Səhbət isə, əlbət-tə, həmişə yumorlu, həmişə nikbin notlarla bağlı deyil, səhbətin kövrək tərəfləri də var, bədbinliyə çəkən tə-rəfləri də var. Və nəhayət, iradənin, inamin gücünə nikbinliyin qalib gələn tərəfləri də var.

Nədən qorxdu görəsən?!

Hönkür-hönkür ağlayıb

Boynuna sarılsayıdı,

O ələcsiz qolları

Boynundan qoparmağa

Əli necə qıydı?

Bəlkə, belə yaxşıydı,

Soyuq baxışlarını

Hər yadına saldıqca,

Qəlbində məndən küsüb

Xəyallara dalmasın

Dalimca ağlamasın.

M.Soltanqızı obrazlarının mənəvi mühitində daxil ola bilir. Onların hansı hissələrlə yaşadıqlarını dəqiq və aydın təsəvvür edir. Elə bu səbəbdə də onun yaratdığı mənzərələr diqqəti cəlb edir. Kimliyindən asılı olmayıaraq, oxu-cu həmin ədəbi qəhrəmanları duyur, onların ağrı-acılarına şərik olmaq istəyir. Əlbəttə, burada səhbət ümumilikdə, yəni Məlahət Soltanqızının digər poemalarının qəhrəmanları olan insan-lardan gedir. Amma indi biz canını və-tən yolunda fəda etmək istəyi ilə hərb yolumu seçən, silah götürən qəhrəman-dan və onun sevgilisindən danışırıq. Bu mətnində Məlahət Soltanqızı bütün varlığı ilə vətənə, yurda bağlı olan gənclərin taleyindən səhbət açır.

Burada bir maraqlı məqama da diq-qəti yönəltməliyik. Doğrudur, M.Soltanqızı Nizafətin sevgilisi Aybənizdən çox geniş məlumat vermir. Hər halda əsərin bu hissəsinə qədər biz Aybəniz haqqında o qədər də dolğun məlumat almırıq. Amma hər halda biz burada gənc bir qızın öz sevgilisinə, yəni ondan ayrılib döyüşə gedən segilisində

münasibətini müşahidə etməliyik. O bir dəfə sevgilsinin gözünün içində ba-xaraq “Mühərbi-bəyə getmə” demir. Ay-bənizin bu münasibəti onun sevgilisi qədər güclü olan döyüşü obrazını gözlərimizin öündə canlandırır.

Doğrudan-doğruya əgər Aybəniz öz sevgilisinə “Mühərbi-bəyə getmə” desəydi, onda nələr baş veordi? Ən azı, vətən sevgisini özünə ideal olaraq qəbul edən Nizafət üçün o, mənəvi ideali olan sevgilisini itmiş olardı. Axı Nizafətin düşüncəsində hər kəs üçün ən uca ideal vətəndir. Və Aybə-niz ona görə Nizafətə layiqdir ki, o da vətən sevgisini digər dünya nemətlərinin hamisindən üstün tutur. Elə bu sə-bəbdən də o heç vaxt Nizafətə “Döyü-şə getmə, vətəni müdafiye qalxma” demir. Aybənizi də mənəvi ucalıq zir-vəsinə yüksəldən elə bu keyfiyyətdir. Bu keyfiyyətin ölçüsü, dəyəri bütövlükde Nizafəti qəhrəmanlıq ucalığına qaldıra bilmək gücündədir.

Məlahət Soltanqızı poemalarının ayrı-ayrı məqamlarında ənənəvi olaraq lirik şeirlər də üstünlük verir. Bu yer-də onun çox həzin, kövrək, klassik qoşma janına qələmə aldığı “Ayrılıq” rədifi lirik şeirini oxumaq da oxucu üçün yüksək estetik özvə bəxş edir. Biz ayrılığın mahiyyətini M.Soltanqızının bu şeirində bir daha qavrayırıq; bütün ağırlığı ilə, bütün acılığı ilə:

Bircə il keçməyib heç toyumuzdan,
Qapını kəsdirib durub ayrılıq.
Körpə nəfəsinə həsrət bir ocaq,
Məlül-müşkül boynun vurub ayrılıq.

Nəkarəyəm gedəm qədərə qarşı,
Tanrı özü yazar taleyi, naxışı,
Mən üşyan etsəm də qədərə qarşı,
Qapını kəsdirib durub ayrılıq.

Kül ələdi qoca fələk başına,
Baxan deyil bu cavanca yaşama,
Qəm ələdi gözlərimin yaşına,
Qapını kəsdirib durub ayrılıq.
Şübəsiz, bu qoşmada müəllifin ayrılıq haqqında düşüncələrinin mahiyyətini fəlsəfi ümumiləşdirmə ilə görürük. Müəllif toyu təzəcə olmuş iki gəncin yaşadığı ayrılıq həsrətini qələmə alıb. Bu lirik parçada yenə Nizafətin düşüncələri özünü göstərir. İki gəncin toyundan hələ bir il də keçməyib. Amma neyləmək olar? Hadisələr elə gətirib ki, onun düşündüyü kimi ayrılıq da qapını kəsib. Axı onlar çox arzulayırlılar ki, bir körpələri doğulsun, bir uşaqları dünyaya gəlsin. Bütün bunların hamisini Nizafət qəza-qədərin qisməti kimi qəbul edir. Ona elə gəlir ki, hadisələrin bu cür gedışatını tale yazdıq üçün tanrı yazdıq üçün belə də olmalıdır. O qətiyyən bu tale-yə qarşı, bu qədərə qarşı üşyan etmək fikrində deyil. Nəhayət, neyləmək olar? Hər halda fələyin gərdişini də qəbul etməyə hər kəs məcburdur.

Ayrılıqla bağlı bu bədbin notlar Ni-zafətin xarakterində irəli gəlmir. Ni-zafət bütün varlığı ilə vətənin çağırışını qəza-qədər kimi qəbul edir. Onun üçün vətənin çağırışının özünün və sevgilisinin arzularından da yuxarıdadır.

M.Soltanqızının “Bu gün kini, nif-rəti düşmənə çevirməli” adlı poemasi mühərbi-bəyə Azərbaycan ədəbiyyatının dəyərli nümunələrindən biri kimi yaşıarı əsərdir.

(Davamı var)